

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındaki çıxışı Azərbaycan reallıqlarının və perspektivlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımdan mühüm önem daşıyır. Bu barədə danışmadan əvvəl xatırladaq ki, respublikamız 1992-ci il iyulun 31-dən bu beynəlxalq qurumun (UNESCAP) üzvüdür.

Azərbaycan ötən illər ərzində UNESCAP-in əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərin yaradılmasına nail olub. Bu baxımdan nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, ticarət, enerji, investisiya və innovasiya, ətraf mühit, sosial inkişaf,

əhalimizin 14 faizini təşkil edir".

Prezident İlham Əliyev nitqində yalnız milli səviyyədə həyata keçirilən səylərin dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmədiyini xatırladaraq, Azərbaycanın pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin

etmiş ölkələr üçün elçatanlığının təmin edilmesi istiqamətində mübarizəsinə davam etdirəcəkdir".

Dövlətimizin başçısı sessiyada bir müddət bundan əvvəl BMT-nin İnsan Hüquqları Şurasının ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülən qətnaməni yekdiliklə qəbul etdiyini, respublikamızın ən az inkişaf etmiş 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımını göstərdiyini de diqqətə çatdırıb.

Prezident İlham Əliyev sessiyada bölgəmizdə və Azərbaycanda yaşanan vəziyyətə də toxunub, son 30 ildə Cənubi Qafqazda cərəyan edən hadisələrin təhlilini diqqətə çatdırıb. Ölkə rəhbəri

Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir

statistika, felaketlərin azaldılması və s. kimi sahələrdə regionda respublikamızın maraqlarının müdafiəsi üçün UNESCAP mühüm əhəmiyyətə malik platformadır. Azərbaycanın aidiyyəti teşkilatları bu qurum işçilərini və komitələrinin işində mütemadi olaraq iştirak edir.

Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vətəsində böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatda çıxış edərək, Azərbaycanın Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra COVID-19 pandemiyasının dünya ölkələrini yeni çəşitlərlə üz-üzə qoyduğunu, Azərbaycan hökumətinin ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atdığını bildirib: "Koronavirusun iqtisadiyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışq. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da

önündə getdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə hərəkətlen Zirvə toplantısının təşəbbüsünü olduğunu və onu uğurla reallaşdırduğunu, eyni zamanda, respublikamızın təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirildiyini xatırladıb.

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındaki çıxışında "vaksin millətçiliyi" ilə bağlı söylədiyi fikirlər də Azərbaycanın qlobal miqyaslı bir problemin aradan qaldırılmasında beynəlxalq ədalətə sadıqlığını və beynəlxalq həmrəyliyə nail olmaq səylərini nümayiş etdirib. Dövlətimizin başçısı deyib: "Vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölğüsü bizi dərindən narahat edir. Dünəyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölğüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf

Azərbaycanın işgal altındaki torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə yerinə yetirdiyi barədə də ətraflı danışıb. Dövlətimizin başçısı deyib: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işgal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtlərə əsasən tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən iki standartlara yol verilməməsi üçün tərəfdəş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Bütün BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümidi yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir".

Beynəlxalq aləmin işgalçi ölkəyə məhz belə bir münasibətinin nəticəsi idi ki, Ermənistan 30 ilə yaxın bir müddətdə daim təxribatçı fəaliyyət göstərib. Nikol



Paşinyan Ermənistanın baş naziri seçiləndən sonra isə bu hal özünü daha qabarlıq bürüzə verib. Belə ki, o, 2018-ci ilin mayın 9-da həyat yoldaşı ilə birlikdə Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərə galərek, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işgal günü ilə bağlı keçirilən tədbirdə iştirak edib. Eyni zamanda, "düşmənin qarşısının alınması" mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparıb.

Nikol Paşinyanın dəfələrlə işgal olunan Azərbaycan ərazilərinə gələrək, qanunsuz rejim "rəsmiləri" ilə hərbi məsləhətəşəmlər aparması, oğlunu özünün dediyi kimi, bir jest olaraq daha çox ermənin orduya celb edilmesi meqsədilə Azərbaycanın işgal altındakı ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmətə göndərməsi, ayri-ayrı vaxtlarda "Artsax Ermənistandır, nöqtə" kimi təcavüz xarakterli şəyərlər səsləndirməsi də onun nasizm siyasetinə sadıqlıyından xəbər verirdi.

Bu cür vəziyyət çox davam edə bilmezdi. Ona görə də ötən il sentyabrın 27-də Ermənistan Azərbaycanın Silahlı Qüvvələrini və dinc sakinlərini ağır artilleriya atəşinə tutaraq ölkəmizə qarşı irimiqyaslı hərbi hücumu başladı.

Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatı keçirmək məcburiyyətində qaldı, döyüşlərdə parlaq qələbə qazanaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini reallaşdırıcı, tarixi ədaləti və ərazi bütövlüyünü bərpə etdi.

Dövlətimizin başçısının sözügedən sessiyada bildirdiyi kimi, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olundu: "Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi soñə çatmışdır. Münaqişə tarixdə qalmışdır.

İşgal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeşən edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini "Qafqazın Xirosimasi" adlandırlırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanması yerlərinə çevrilmişdir.

Prezident İlham Əliyev sessiyada hazırda qarşıda işğaldən azad olunan ərazilərdə tamamilə dağıdılmış şəhər və

kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayandığıni, yenidənqurma prosesi çərçivəsində "ağılı şəhər", "ağılı kənd" və "yaşıl enerji" konsepsiyalardan istifadə olunacağı diqqətə çatdırıb.

Ölkə rəhbərinin sessiyada yeni reallıqdan hamının faydalananı imkanlarını bəyan etməsi və sessiya iştirakçılarını irimiqyaslı yenidənqurma işlərində iştiraka "Zəngəzur nəqliyyat dəhlizi" layihəsinin potensialını nezərdən keçirməyə çağırması isə artıq bu bölgədə münaqişənin sona çatdığını göstərir: "Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərqi-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağıntılayıhələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisində Asiyani Avropa ilə birləşdirən Şərqi-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək...".

V.BAYRAMOV,
"Xalq qəzeti"